




Olimpiya dünyası

www.olimpnews.az
www.olimpiadunyasi.az



Azərbaycan Milli Olimpiya Komitəsinin qəzeti

Nö. 40 (1385), 28 sentyabr - 1 oktyabr 2018-ci il

Ozət 2001-ci ildən çıxıı



Azərbaycan, Rusiya və Mongolustan prezidentləri cüdo üzrə dünya çempionatının qarşıq komanda yarışlarına baxıblar

Sentyabrın 27-də cüdo üzrə dünya çempionatı çörçivəsində qarşıq komanda yarışları keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri, ölkəmizdə işgüzar soforo olan Rusiya Prezidenti Vladimir Putin, Mongolustan Prezidenti Xalmaaqıyn Battulqa və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer yarışlara baxıblar.

Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə işgüzar soforo golon Rusiya Prezidenti Vladimir Putinin qarşılığından.

Rusiya Prezidenti Azərbaycan Prezidentinin ailə üzvləri, Mongolustan Prezidenti və Beynəlxalq Cüdo Federasiyasının prezidenti ilə görüşdü.

Bakıda keçirilən cüdo üzrə dünya çempionatının sonuncu gündən komanda yarışlarına start verildi. Yaponiya, Koreya və Fransə komandaları gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmaların sonra yarımfinala vəsiqə qazandılar. Bumun ardınca Almaniya ilə qarşılaşmadan qalib ayrılan Rusiya yığması da yarımfinala çıxdı. Finalda Yaponiya və Fransə komandaları üz-üzü goldilar.

(ardı 2-ci səhifədə)

Azərbaycan yığmasının çıxışlarına golinec, Avstriya ilə qarşılaşmada rojibini 5:1 hesabı ilə möglüb edən cüdoçuların dördədər finalda Yaponiya yığmasına uduzduclar. Ancaq şəhəmiz tosolliverici görüşdə iştirak hüquq qazandı və onun rojibi Niderland yığması oldu. Bu mərhələdə Azərbaycan yığması rojibindən üstün olmağı bacardı. Millimiz 4-2 hesabı ilə qalib gələrək çempionatın bürüncə medalı uğrunda mübarizəyə vəsiqə qazandı.

(ardı 2-ci səhifədə)

Prezident İlham Əliyev Xüsusi Olimpiya Komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Xüsusi Olimpiya Komitəsinin sədr Timoti Sriverin başçılıq etdiyi və dünya şöhrəti idmançılar Bart Konner, Nadya Komanic və Vladimir Qribiçin daxil olduğu nümayəndə heyətini qəbul edib.

onlarda dorin toosurət yaratdılarını vurğuladılar və töbriklorını çatdırıdlar. Xüsusi Olimpiya Horokatının 50 illik tarixə malik olduğunu və dünənin 172 ölkəsinin ohato etdiyini deyən Timoti Sriver Xüsusi Olimpiya Horokatının 50-ci ildönümüne həsr olunan Forumun Bakıda toşkil

Prezident İlham Əliyev Xüsusi Olimpiya Horokatına və Xüsusi Olimpiya Horokatı Gənc Liderlərin XX Qlobal Forumuna ölkəmizin verdiyi töhfədən məmənluğunu bildirdi, Xüsusi Olimpiya Horokatının 50 illiyi və oldo olunan nailiyətlər müasibətə töbriklorını çatdırıdı. Dövlətimizin baş-



Dövlətimizin başçısı Xüsusi Olimpiya Horokatı Gənc Liderlərin XX Qlobal Forumunun Azərbaycanda toşkilindən məmənluğunu ifadə etdi və qonaqların ölkəmizə yaxınlaşan tanış olması üçün bu tödəbirin yaxşı imkan yaradacağına ümidi və olduğunu bildirdi.

Nümayəndə heyətinin üzvləri ölkəmizdə gedən inkişaf proseslərinin

çısı bütün dünyani ohato edən və özündə 5 milyonə yaxın insani birlişdiron bu horokatın oğlu və fiziki imkanları möhdud insanların comiyyətə ineqraziya olunması işinə verdiyi dəstoyin önəminin qeyd etdi və Azərbaycanda bu istiqamətdə mühüm tödərlərin, o cümlədən bir sira sosial proqramların həyata keçirildiyini vurğuladı.

Sonda xatiro şəkli çəkdirildi.

Məktəblər arasında müxtəlif idman növləri üzrə respublika çempionatı keçiriləcək

Sentyabrın 26-da Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmənleri Federasiyası (AMİF) arasında "Məktəblər arasında respublika çempionatı"nın keçirilməsi haqqında birgə omrın imzalanması mərasimi keçirilib.

Birgə omrə göndərən idman naziri Azad Rəhimov, təhsil naziri Ceyhun Bayramov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Cingiz Hüseynzadə, Azərbaycan Məktəb İdmənleri Federasiyasının prezidenti Sevinc Hüseynova imzalayıblar.

(ardı 2-ci səhifədə)



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ FONDU



"Uşaqlar və gənclərin fiziki və mənəvi inkişafı"

Məşqçi idmançını həm fiziki, həm də mənəvi cəhətdən gücləndirməlidir

Səh. 5

"Baku Open" beynəlxalq karate turniri bu gün başlayır

Səh. 4

Gürcüstanda Ümumdünya Şahmat Olimpiadası davam edir

Səh. 4

**Yeniyetmələrin
III Yay
Olimpiya
Oyunlarına
9 gün qalır**

Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu

Səh. 2

MOİK-in və Beynəlxalq Cüdo Federasiyasının nümayəndələri arasında görüş olub

Səh. 2

Azərbaycan, Rusiya və Monqolustan prezidentləri cüdo üzrə dünya çempionatının qarşıq komanda yarışlarına baxıblar

(əvvəli 1-ci səhifədə)

Azərbaycan millisi Bakıda keçirilən cüdo üzrə dünya çempionatında fordi yarışları 11-ci pillədə başa vurub. Komandamızın üzvlərindən Uşangi Kokauri gümüş, Heydər Heydorov isə bürünc medal qazanıb.

Bakıdakı dünya çempionatında cəmi 22 ölkə medal qazana bilib, 14 qızıl medalın yarışı Yaponiyanın olub. Qalan qızıl medallar dan 2-si Koreya Respublikasına, horoyo 1 medal Fransa, Gürcüstan, İran, Ukrayna və İspaniya nəsib olub. Mundialda 125 ölkədən 800-dək cüdo mübarizə aparırdı.

Sonra Prezident İlham Əliyev və birinci xanım Məhrəmət Əliyeva Azərbaycan yığmasının üzvləri ilə görüşdürlər.

İdmənciləri töbrik edən Prezident İlham ƏLİYEV dedi:

- Sizi bu gözəl qolobə münasibətlə töbrik etmək istəyirom. Bizim idməncilərimiz gülmüş və bürünc medal qazanıblar. Digər idməncilərimizdən çox gözəl döyüş nümayış etdirilib, komandamız da qabaqcıl komandanlar arasındadır. Bütün bunlar çox böyük nəqliyyətlərdir, Azərbaycan cüdo məktəbinin böyük uğurudur və Siz bütün xalqımızı sevindirirsiniz.

Cüdo üzrə dünya çempionatının Azərbaycanda keçirilməsi özlüyündə böyük bir hadisədir. Bu, onu göstərir ki, Azərbaycan dünya

müqyasında uğurlu inkişaf yolunda çox böyük addımlar atıb. Əlbəttə, siz hamınız isteyirdiniz ki, idməncilərimiz gözəl döyüş nümayış etdirilsinlər, belə olsun. Həm medal-lar qazanıldı, həm də medal qazanmayan idməncilərimiz çox loyqatlı döyüş nümayış etdirildilər. Mən bu münasibətlə sizin hamınızi ürkədən töbrik etmək, sizə yeni uğurlar arzulamaq istəyirəm. Onu da qeyd etməliyim ki, sizin komanda yarışında döyüşləriniz hölo davam edəcək, siz bürünc medal uğrunda döyüşəcəksiniz, roqibinizi do çox güclüdür. Əlbəttə, biz hamımız sizə uğurlar arzulayıraq.

Onu da bilməliyik ki, bu, idmandır, idmənda qolobə do olur, möglubiyət do. Əsas

odur ki, bizim idməncilərimiz loyqatlı döyüş nümayış etdirilsinlər. Foxr edirik ki, bizim görkəmli cüdoçularımız var. Elnur, Nazim, Elxan, Olimpiya, dünya çempionları, Natiq, veteranlar. Sizin üçün böyük nümunədir. Mehman da yadimdادر, Olimpiya Oyunlarında biz onun döyüşlərini böyük maraqla izləmişik. Ona görə hesab edirəm ki, bizim cüdoçularımız bundan sonra da ancaq iroliyə gedəcək, xalqımızı, Vətənimizi sevindirəcəklər.

Sonra çıxışını rus dilində davam etdirən Prezident İlham Əliyev dedi:

- Bizim komanda elo uşaqlar var ki, onlar Azərbaycan dilini o qədər do yaxşı bilmirlər.

Buna görə mən onlara da müraciət etmək, onları uğurları, nailiyyətləri münasibətlə töbrik etmək istərdim. Siz ölkəmizi homişə loyqatlı təmsil etməsiniz və xalqımızı sevindirməsiniz. Sizi töbrik edirəm və göləcəkdo sənə ugurlar diləyirəm.

Xatiro şəkilləri çəkdirildi.

Prezident Vladimir Putin də Rusiya yığmasının üzvləri ilə görüşdü.

Daha sonra Prezident İlham Əliyev çempionatda iştirak edən və mükafat qazanan Azərbaycan yığmasının üzvlərindən, cüdo üzrə Olimpiya çempionlarından və məşqçi heyətindən bir qrupunu Rusiya Prezidenti Vladimir Putinə təqdim etdi.

MOİK-in və Beynəlxalq Cüdo Federasiyasının nümayəndələri arasında görüş olub

Beynəlxalq Horbi Əməkdaşlıq İdarəesində Mərkəzi Ordu İdmən Klubunun (MOİK) rəisi polkovnik-leytən

Slovakianın Trnava şəhərində keçirilən dünya çempionatında iştirak edən gənc güldəşçilərimiz vətənə qayıldılar. Azərbaycan komandası yarışlarda ümumiyyətdə, 5 medal qazanıb.

Dünya çempionatını 4 (1 qızıl, 1 gümüş və 2 bürünc) medalla başa vuraraq komanda hesabında 4-cü yeri tutan sorbost güldəşçilərimiz Heydər Əliyev adıma Beynəlxalq Hava Limanında qarşılıqlı morasımı olub.

Gələndən ibarət yığmanın böyük məşqçisi Saypulla Absaidov güldəşçilərimiz noticələri barədə danışır: "Güldən döyüdə çox inkişaf edib. Bu gün Hindistan, Yaponiya və Moldova da bu idman növündə iddiyalı ölkələr sırasındadır. Komandamız uğur qazanmaq üçün əlindən golonu etdi. Düzdür, medallarımızın sayı da çox ola bilər. Bunun da obyektiv və subjektiv sebəblər var.

Millinin məşqçisi Rövşən Hacıyev bozı gənc güldəşçilərin bundan sonra böyükler arasında yarışacağına bildirib: "Orxan Abasov və Asxab Homzotov da finala çıxa bilər. Ancaq bozı sohvlor yər verildi. 57 və 61 kq-də çoxış edən güldəşçilərimizdən o uğurlu notico gözləyirik. Sohvların üzərində işləyəcəyik. Növbəti yarışlarda bundan da yaxşı notico göstərməyə çalışacaq. Perspektivli idməncilərləndən olan Orxan Abasov bundan sonra böyükler arasında yarışacaq. Siz də bilirsiniz ki, on ağır çökədi həmçinin problemlərənən ibarət. Rahid Homidli də bundan sonra böyüklerdə mübarizə aparacaq. O, Avropa çempionatında 3-cü, DÇ-də isə 5-ci yeri tutub.



Serdar Güleş üzrə komandamız DÇ-də dördüncü oldu

Bütün roqiblərinə qalib gələnlərimiz Trnavada soslöndürən Hacımurad Hacıyev qolobosunu belə şərh edib: "Yarış mənəm üçün yaxşı keçdi. Çempion olacağima inanırdım.

Final gələşim asan keçmədi. Bundan sonra növbəti yarışlara hazırlaşacağam. Məqsədim böyükərləndən ibarət yığında yer alıb, mətəbor turnirlərdən uğur qazanmaqdır".

Xatırladıq ki, DÇ-də Hacımurad Hacıyev (70 kq) qızıl, Abubakr Abakarov (74 kq) gümüş, Orxan Abasov (79 kq) və Asxab Homzotov (92 kq) isə bürünc medal qazanıb.



rin 24-dən 27-dək Bakıda keçirilən və inklüziyli təşviq edən forumda iştirak edib. Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərinin 20-ci Forumu Xüsusi Olimpiya Hərəkatının 50-ci ildönümüne həsr olunmuş əsas tödbirləndən biridir.

Qeyd edək ki, Xüsusi Olimpiya Hərəkatının növbəti 50 il ərzində əsas məqsədlərindən biri döyüdə miqyasında "Vahid məktəblər" adlanan məktəb proqramları vasitəsilə gənclərin cəlb olmasına təşviq etmək və əqli məhdudiyyətləri olan və olmayan gəncləri inklüziyv idman və liderlik vasitəsilə bir araya getirən "Vahid nəsil" programının hazırlanmasıdır.

Forum müddətində gənc liderlər öz ölkələrində, şəhərlərində, məktəplərində və icmalarında sosial inklüziyvi nailolmalar sahəsində anlayışları inkişaf etdiricək və genişləndiricək. Onlar liderlik və sosial döyişiklik sahəsində döyüdə miqyasında tanınmış ekspertlərdən yeni strategiyaları və fəaliyyətləri öyrənəcəklər. Bu isə Xüsusi Olimpiya Hərəkatı Vahid İdmən Platforumundan istifadə etməklə dənə inklüziyv döyüdəni təşviq etməyə kömək edəcək.

Vətonlörinə qayıtdıqdan sonra gənc nümayəndələrə həyətləri müxtəlif inklüziyvik layihələrini təklif edəcəklər. Bu layihələr Xüsusi Olimpiya Hərəkatı Gəncər üçün İnnovasiya Qrantları təşəbbüsü vasitəsilə dəstəklənəcək. Nəticədə 8500-dən çox gənc bütün döyüdəyə 250 yeni Vahid Məktəb və idman klubunda inklüziyv idman və liderlik fəaliyyətinə cəlb olunacaq.

Tədbirdə digər çıxış edənlər Forumun əhəmiyyətindən danışıblar.

Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu başa çatıb

Sentyabrın 27-də iso Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumunun bağlanması mərasimi keçirilib.

Mərasimə Azərbaycan Xüsusi Olimpiya Komitəsinin prezidenti Şahin Əliyev, Avropa və Avrasiya Xüsusi Olimpiya Hərəkatının prezidenti Devid Evangelista və digər rəsmi şəxslər iştirak ediblər.

Azərbaycan Xüsusi Olimpiya Komitəsinin prezidenti Şahin Əliyev çıxış edərək bildirib ki, Gənc Liderlərin Qlobal Forumuna ev sahibliyi etməklə biz hər bir gəncimiz - əqli məhdudiyyətləri olan və olmayanlara verdiyimiz dəyəri nümayış etdiririk. Azərbaycan 25 ildir ki, Xüsusi Olimpiya Hərəkatının üzvüdür. Ölkəmizdə Olimpiya Hərəkatının inkişafı üçün hər cür şərait yaradılıb. Bu Forum comiyetindən təcrid olunduğu hissədən hər kəs

üçün daha inklüziyv döyüdəyə yeni körpü, ümidi mayakı olacaq. Azərbaycanda Xüsusi Olimpiya Hərəkatına dəstək verən bütün qurumlar və Bakıda gələn qonaqlara töşəkkürüm bildirir. O deyib ki, Bakı bu misilsiz layihə üçün məkmətli məkandır. Biz çalışacaq ki, ailəmizin üzvlərinin sayını daha da artırıq və on yüksək soviyyəyə qalxaq.

Tədbirdə digər çıxış edənlər Forumun əhəmiyyətindən danışıblar.

Bildirilər ki, əqli məhdudiyyəti olan və olmayan 120 gənc lider sentyab-

rin 24-dən 27-dək Bakıda keçirilən və inklüziyli təşviq edən forumda iştirak edib. Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərinin 20-ci Forumu Xüsusi Olimpiya Hərəkatının 50-ci ildönümüne həsr olunmuş əsas tödbirləndən biridir.

Qeyd edək ki, Xüsusi Olimpiya Hərəkatının növbəti 50 il ərzində əsas məqsədlərindən biri döyüdə miqyasında "Vahid məktəblər" adlanan məktəb proqramları vasitəsilə gənclərin cəlb olmasına təşviq etmək və əqli məhdudiyyətləri olan və olmayan gəncləri inklüziyv idman və liderlik vasitəsilə bir araya getirən "Vahid nəsil" programının hazırlanmasıdır.

Forum məddətində gənc liderlər öz ölkələrində, şəhərlərində, məktəplərində və icmalarında sosial inklüziyvi nailolmalar sahəsində anlayışları inkişaf etdiricək. Onlar liderlik və sosial döyişiklik sahəsində döyüdə miqyasında tanınmış ekspertlərdən yeni strategiyaları və fəaliyyətləri öyrənəcəklər. Bu isə Xüsusi Olimpiya Hərəkatı Vahid İdmən Platforumundan istifadə etməklə dənə inklüziyv döyüdəni təşviq etməyə kömək edəcək.

Vətonlörinə qayıtdıqdan sonra gənc nümayəndələrə həyətləri müxtəlif inklüziyvik layihələrini təklif edəcəklər. Bu layihələr Xüsusi Olimpiya Hərəkatı Gəncər üçün İnnovasiya Qrantları təşəbbüsü vasitəsilə dəstəklənəcək. Nəticədə 8500-dən çox gənc bütün döyüdəyə 250 yeni Vahid Məktəb və idman klubunda inklüziyv idman və liderlik fəaliyyətinə cəlb olunacaq.

Tədbirdə digər çıxış edənlər Forumun əhəmiyyətindən danışıblar.

Bildirilər ki, əqli məhdudiyyəti olan və olmayan 120 gənc lider sentyab-

rin 24-dən 27-dək Bakıda keçirilən və inklüziyli təşviq edən forumda iştirak edib. Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərinin 20-ci Forumu Xüsusi Olimpiya Hərəkatının 50-ci ildönümüne həsr olunmuş əsas tödbirləndən biridir.

Qeyd edək ki, Xüsusi Olimpiya Hərəkatının növbəti 50 il ərzində əsas məqsədlərindən biri döyüdə miqyasında "Vahid məktəblər" adlanan məktəb proqramları vasitəsilə gənclərin cəlb olmasına təşviq etmək və əqli məhdudiyyətləri olan və olmayan gəncləri inklüziyv idman və liderlik vasitəsilə bir araya getirən "Vahid nəsil" programının hazırlanmasıdır.

Forum məddətində gənc liderlər öz ölkələrində, şəhərlərində, məktəplərində və icmalarında sosial inklüziyvi nailolmalar sahəsində anlayışları inkişaf etdiricək. Onlar liderlik və sosial döyişiklik sahəsində döyüdə miqyasında tanınmış ekspertlərdən yeni strategiyaları və fəaliyyətləri öyrənəcəklər. Bu isə Xüsusi Olimpiya Hərəkatı Vahid İdmən Platforumundan istifadə etməklə dənə inklüziyv döyüdəni təşviq etməyə kömək edəcək.

Vətonlörinə qayıtdıqdan sonra gənc nümayəndələrə həyətləri müxtəlif inklüziyvik layihələrini təklif edəcəklər. Bu layihələr Xüsusi Olimpiya Hərəkatı Gəncər üçün İnnovasiya Qrantları təşəbbüsü vasitəsilə dəstəklənəcək. Nəticədə 8500-dən çox gənc bütün döyüdəyə 250 yeni Vahid Məktəb və idman klubunda inklüziyv idman və liderlik fəaliyyətinə cəlb olunacaq.

Tədbirdə digər çıxış edənlər Forumun əhəmiyyətindən danışıblar.

Bildirilər ki, əqli məhdudiyyəti olan və olmayan 120 gənc lider sentyab-

Məktəblər arasında müxtəlif idman növləri üzrə respublika çempionatı keçiriləcək

(əvvəli 1-ci səhifədə)

İmzalanma mərasimində müvafiq dövlət qurumlarının, aidiyoti idman təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən MOK-un vitse-prezidenti Cingiz Hüseynzadə idmanın inkişafında möktəblər idmanının ohomiyətindən dənişib, çempionatın keçirilməsinin ölkəmizdə möktəblilər arasında idmanın inkişafına tokan verəcəyini, Olimpiya Horəkatının təsviq edilməsində xüsusi rol oynaya-cağı vurgulayıb.

Gənclər və idman naziri Azad Rəhimov çıxışında idməncilərin möktəb yaşlarından formalşamaya başladığını, belə yarışların istedadlı idməncilərin seçilməsinə müsbət təsir göstərəcəyini, onların peşəkar idmançı kimi yetişməsi üçün vacib olduğunu bildirib.

Daha sonra çıxış edən təhsil



Yeniyetmələrin III Yay Olimpiya Oyunları

Argentinanın paytaxtı Buenos-Aires şəhərinin ev sahibliyi edəcəyi Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına az vaxt qalır. Yarışlar

oktyabrın 6-dan 18-nə kimi davam edəcək. Oyunlarda dünyanın ən güclü yeniyetmə idmançıları 32 idman növündə qüvvələrini sınayacaqlar.

Buenos-Aires-2018-də Azərbaycanı 9 idman növündə 17 idmançı təmsil edəcək. Məlumat üçün bildirək ki, atletlərimiz Cənubi Amerikada boks, atletika, stolüstü tennis, taekvondo, cüdo, güllə, gimnastika, ağırlıqqaldırma və üzgüçülük yarışlarında öz bacarıqlarını nümayiş et-

dirəcəklər. "Olimpiya dünyası" qızılı lisenziya qazanan bəzi idmançıların və onların məşqçilərinin mötəbər yarışlarında öz bacarıqlarını nümayiş et-

**"Çalışacağam ki,
yarışda ən azından
öz şəxsi rekordumu
təkrarlayım"**

Fəxriyə Tağızadə (Buenos-Aires-2018-də ölkəmizi atletika idman növündə təmsil edəcək idmançıımız):

- Buenos-Aires-2018-də atletikanın 100 m məsafəyə qaçış yarışlarında iştirak edəcəyim. Yarışa hazırlıqlarımız öz qaydada davam edir. Gərgin məşq ləri rədd etdi.



Çalışacağam ki, oyunlarda on azindan öz şəxsi rekordumu təkrarlayım. Qeyd edim ki, 100 m məsafəyə qaçış yarışlarında şəxsi rekordum 12,08-dir. Argentinada bizi çox çətin sınaq gözləyir. Əsas rəqiblərim iso Fransva vo Yamaka atletləri olacaqlar. İnanıram ki, bu yarışda da uğurla çıxış edək monə bəslənən ümidi doğrudənəgəm. Bizo yaradılan şəraito görə Azərbaycan Atletik Federasiyasına minnətdərləğimi bildirirəm.

**"Olimpiadada çıxış
edəcəyim üçün
sevincliyəm"**

Yelizaveta Luzan (Buenos-Aires-2018-də ölkəmizi gimnastika idman növündə təmsil edəcək idmançıımız):

- Olimpiadada çıxış edəcəyim üçün sevincliyəm. Yarışlara soylo hazırlaşmışam və özümü bilməməni sınaq hazırlığından xoxbor verir.



hiss edirəm. Argentinada keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında ölkəmizi layiqinə tomsil etməyə çalışacağam. Yiğmanın baş məşqçisi Marianna Vasilevanın dediyi kimi, bədii gimnastikada ancaq 1 dəst medal oynanılaçqə və bu da yarışların gərginliyindən xoxbor verir.

**"Yarışlarda bacardığım
qədər yaxşı çıxış etməyə
çalışacağam"**

Səməd Məmmədli (Buenos-Aires-2018-də ölkəmizi gimnastika idman növündə təmsil edəcək idmançıımız):

- Bu il uğurlarım kifayət qədər çox olub. İdman gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatında gəncələr kateqoriyasında birinci olmuşam. İyünə yox, həm de psixoloji cəhətdən

Bakıda Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya verən idman gimnastikası üzrə tosnifat yarışlarında da yaxşı oyun nümayiş etdirdim. Bu yarışlarda çoxnövçülüklük üzrə 29 ölkədən 54 idmançı mübarizə aparıldı. Çıxışma görə, hakimlərdən 77, 93 xal alaraq lisenziya qazandım. Qeyd edim ki, qaydalara osason hom kişi, həm də qadın idman gimnastları arasından hor ölkədən yalnız 1 nöfər olmaqla on yaxşı noticoni təpəlməsi 17 gimnast olimpiadada iştirak etmək hüquqı oldu edirdi. Yarışlarda bacardığım qədər yaxşı etməyə çalışacağam.

**"Əsl idmançı
həmişə döyüşə
hazır olmalıdır"**

Cavad Ağayev (Buenos-Aires-2018-də ölkəmizi taekvondo idman növündə təmsil edəcək idmançıımız):

- Hər şey qaydasındadır. Yarışlara çox ciddi hazırlaşırıq. Məşqçilərimizdən, biz dən çox işləyirik. Hazırda Azərbaycan Taekvondo Federasiyasında məşqçilərimizi davam etdiririk. Bu cür çətin və mötəbər yarış orofində fiziki hazırlıqla yanaşı, psixoloji hazırlıqla da çox əhəmiyyətlidir. İdmançının özünü tandığı qədər heç kim onu tanıya bilməz. Ona görə də fiziki, texniki-taktiki hazırlanıqdan fərqli olaraq, psixoloji hazırlığı idmançı özü inkişaf etdirməyi bacarmalıdır. Düşünürəm ki, bu, o qədər çətin deyil. Mən dən heç vaxt bu istiqamətdə çətinliklər olmayıb. İndi de yoxdur. Özümə inanıram. Ən osası isə osl idmançı homişə döyüşə hazırlımlıdır. Argentinaya da məhz qolubo üçün gedəcəyim. Əslində, Cənubi Amerikadan nəinki medalla, hətta çempion kimi qayıtməq istəyirəm. Məşqçilərimizin bizo olan inamını, etimadını doğrultmaq, oziyyotlarını böhrəsinə vermək üçün çox ciddi mübarizə aparmalıyım.

**"Sevinc hissini zəhmət
çəkmədən yaşamaq
olmaz"**

Vüqar Təltov (Buenos-Aires-2018-də ölkəmizi cüdo idman növündə təmsil edəcək idmançıımız):

- Məşqçilərimiz çox gərgin keçir. Lakin bu, mənə narahat etmir. Gərək oziyyət çəkəsən ki, onun böhrəsinə görə bələdən. Sevinirəm ki, mən məşqçilərənə çətinliyin öhdəsindən gölə bilərim. Belə deyirlər ki, məşqçilərənə çətinlik yarış vaxtı sona kömək olur. Mon bu sözə çox inanıram. Gərgin məşqçilər idmançıları tökezə fiziqi və texniki-taktiki cəhətdən yox, həm de psixoloji cəhətdən

hazırlılar. İstər-istəməz düşünürəm ki, oğur bu çətinliklərin öhdəsindən gölə bilərim, deməli, çoxlarından üstünəm. Bu mənə psixoloji hazırlıqlı bağlı heç bir problem yoxdur. Sadəcə, bozun məsq zamanı komanda yoldaşlığını güloşondo yoruluram. Bu, iradə ilə bağlı olsa da, əslində normaldır. Əlbəttə, horokotə olən idmançı yorular, heç bir fond tövbə etməyən, sadəcə, müdafiə olunan torəf isə özündən razılıqla "mon həlo yorulmamış" deyəcək. Amma bu, sohvdır. Sevinc hissini zəhmət çəkmədən yaşamaq olmaz. İnanıram ki, mon Argentinada çoxdiyim zəhmətin böhrəsini görəcəyim.

**"Hər ötən gün
həyəcanımız
daha da artır"**

Vüsalə Kərimova (Buenos-Aires-2018-də ölkəmizi cüdo idman növündə təmsil edəcək idmançıımız):

- Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına hazırlıqla bağlı hər şey qaydasındadır. Bu yaxınlarda Sumqayıtda toskil olunan tolim-məsq toplunuşunda iştirak etdik. Demək olar ki, yarışa bir həftə vaxt qalıb. Hor ötən gün həyəcanımız daha da artır. Ancaq çalışırıq ki, bunu dəfə edək. Məşqçilərimiz kəməkli ilə hom fiziki, həm də texniki-taktiki hazırlığımızı artırıq. Əlbəttə, psixoloji hazırlığı da unutmaq ol-



maz. İdmançı nə qədər texniki olsa da, psixoloji durumu yerində olmasa, heç bir fond tövbə edə bilməz. Lakin düşünürəm ki, belə məhəşəm və çətin yarışlarda öz gücünü sınayan bütün idmançıların psixoloji durumu qaydasında olur, onlar sadəcə texnikalarına və iradələrinə görə bir-birlerindən üstün olurlar. Həmin idmançılar özlərinə inandıqları üçün Olimpiya Oyunlarında mübarizə aparırlar. Bu mənə deyə bilərəm ki, mənim də psixoloji hazırlığım yaxşıdır. Ümid edirəm ki, Vətənə medalla qayıda biləcəyim. Məşqçilərim də mono inanırlar. Bu isə mono oləvə stimul verir.

"Zenit" BTİCİB-nin yetirməsi də olimpiadada medala iddialı idmançılardandır

Turan Bayramov: "Komandanın, məşqçilərinin mənə olan etimadını doğrultmağa çalışacağam"



Sidney-2000 Olimpiadasının iştirakçısı, dünya kubokunun, bir sıra beynəlxalq turnirlərin qalibiyyəti.

Məşqçiliyə həvəsi mondo müəllimim Elçin Zeynalov oyadıb. Onun idmançıları diqqət və qayğılılıylarıyla moni peşəyənərək idmançıları.



- 2001-ci ildə Gəncədə anadan olmuşam. Əvvəlcə, buradakı 8 saylı, sonra isə 23 saylı orta məktəbdə oxumuşam. Uşaqlıqda tez-tez xəstələndiyimdən validəyinlərim moni idmançı yazdırıblar. 23 saylı məktəbdə tanılmış güloş mütəxəssisi, "Şohrot" ordenli, Əməkdar məşqçi Elçin Zeynalov bizo idmançıdan dərs deyirdi. Elçin müəllim moni indiki şəxsi məşqçim Abil İbrahimov tapşırıdı. Bundan sonra mon güloşə peşəkar şəkildə məşq olmağa başladım. Bir sözə, bu iki insanın monim idmana gəlməyimədə böyük rol, omayı var. Düşünürəm ki, Abil müəllim olmasayıd, bugünkü uğurları qazanılmazdım.

Bu il monim üçün çox uğurlu illərdir. Respublika birinciliyinin qalibi oludan sonra Avropa çempionatından əvvəl Türkiyədə keçirilən beynəlxalq turnirə qüvvəmi sinadım. Həmin yarışda qızıl medal qazandım. Türkiyədən qaytdıqdan sonra Xaçmazda və Bakıda yüksələn tolim-məsq toplunuşunda iştirak etdim. Tolim-məsq toplunuşlarının müsbət noticisi özünü Avropa çempionatında göstərdi. Bu yarışdan comi bir ay sonra moni dünya çempionatı kimi mötəbər yarış gözəylərdi. Yaxşı hazırlaşdıq və formada olduğum üçün dünya çempionatını da uğurla başa vuraraq Bakıda qızıl medallı qazadım. Hazırda Bakıda tolim-məsq toplunuşları davam edir. Yığmada şəxsi məşqçim Abil İbrahimov, üzv olduğum "Zenit" Bodən Torbiyəsi idman Comiyəti İctimai Birliyində (BTİCİB) isə Cavid Qurbanzadənin rəhbərliyi altında gərgin məşq edirəm. Milli Olimpiya Komitəsinin üzvü, Əməkdar bodən torbiyəsi və idman xadimi Fazıl Hadibəyovun rəhbərlik etdiyi "Zenit" İC-nin üzvüyüm. Bura gələn gündən kollektiv və rəhbərlik tərəfindən maddi və monəvi dəstək, kömək görmüşəm. Comiyətdə monim üçün yaradılan şəraitdən çox razıyam.

Olimpiadada rəqiblərim İran və ABŞ güloşçiləridir. İran idmançısına Avropa çempionatında 8:0, ABŞ idmançısına isə dünya çempionatında 10:0 hesabı ilə qalib gəlməşəm. Bu il həm dünya, həm də Avropa çempionatında layiq görülmüşəm. Öz güclüyüm inanıram. Fiziki, taktiki və psixoloji hazırlığı nozora alaraq, Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarından vətənə qazadığımı inanıb böyük dərəcədə. Komandanın, məşqçilərimin mono olan etimadını doğrultmağa çalışacağam.

Abil İbrahimov: "Yetirmələrin arasında Turan Bayramova ümidi böyük dərəcədə"

- 2000-ci ildə vətənə sərbəst güləşdəyim. Əvvəl idmançı, sonra məşqçi kimi bu



comiyət üçün çalışmışam. Məşqçi olmaq insandan böyük məsuliyyət və hədsiz zəhmətvarlılıq tələb edir. Məşqçi yetirməsi üçün hom müəllim, hom ata, həm də dost olmayı, ona düzgün istiqamət verməyi bacarmalıdır. Yaş soviyyəsindən asılı olaraq, yeniyetmə və gənclər işləmək məsələdən böyük məsələdir. Məşqçi işlədəm "Zenit" Bodən Torbiyəsi idman Comiyəti İctimai Birliyində perspektivli idmançıları çoxdur. Burada Əfqan Xəsalov, Elvin Dünyamalıyev, Əlihəsən Əmirli, Turan Bayramov kimi güclü güloşçılardır.

Təbii ki, bütün idmançılar şəhərə çəkilişlərdir. Burada anadango istedad, iradə, xarakter, çalışqanlıq çox mühüm rol oynayır. Idmançı var ki, güclü potensialı var, amma iradəsi zoifdir. Turan Bayramov da perspektivli idmançılarımızdandır. O, bu ilin oktyabrında Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. İnanıram ki, bu il dünya və Avropa çempionu adını alan Turan Bayramov vətənə Olimpiya çempionu kimi qazıdayıq.

Stolüstü tennis



Növbəti Kongres Alikantedə keçirilib

Avropa çempionatı orofosindo İspaniya-nın Alikantə şəhərində Avropa Stolüstü Tennis Birliyinin növbəti kongresi keçirilib. Kongresdə Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidentləri Fazıl Məmmədov və Səbuh Mehdiyev iştirak edib. Kongresdə gündolikdə olan məsələlər, növbəti Avropa çempionatının keçirilmə yeri, 2019-cu ilin illik bündəsi müzakirə edilib, həmçinin Avropa Stolüstü Tennis Birliyinin komitələrinə seçkilər keçirilib.

Gündolikdə olan digər məsələlərdən biri də şoxsi kateqoriyada Avropa çempionatında iştirakla bağlı yeni qaydaların təkliyi edilmiş idi. Belə ki hor bir Assosiasiyanın bundan sonra Avropa çempionatında iştirakçı sayı ovvəlkilə ilin reytinqinə osasən müyyənolşoocok.

Federasiyanın vitse-prezidenti Səbuh Mehdiyev yənidən Avropa Stolüstü Tennis Birliyinin Texniki komitəsinin, yığma komandanın möşçəsi Forhad İsmayılov iso Veteranlar komitəsinin üzvü seçilib.

Formula-1

Bakı Şəhər Halqası Akademiyası oktyabrın 5-də gəncərlər dəstək olmaq üçün karyera yarmarkası təşkil edəcək. Bununla əlaqədər olaraq Akademiya böyük məmənəyyotlu karyera yarmarkasına qeydiyyatın başlanğıcından etən edir.

Yarmarkada ölkədə fəaliyyət göstərən nüfuzlu şirkətlər və qurumlar gəncərlər üçün uyğun vəkansiylarını və təcrübə proqramlarını

Karyera yarmarkası təşkil ediləcək

toqdırımda edəcəklər. Eyni zamanda, tolimçular tərəfindən gəncərlər üçün müxtəlif mövzularda master-klasslar keçiriləcək. Bu tolimçular düzgün CV hazırlamağın yolları, müsbəhənin uğurları, keçmək, karyera qurmaq və bu kimi başqa mövzuları ohadət edəcək.

Bakı Şəhər Halqası Akademiyası Formula-1

Azərbaycan Qran-Pri yarışının təşkilatçısı olan Bakı Şəhər Halqası Əməkliyət Şirkətində fealiyyət göstərən akademiyadır. Akademiya Azərbaycanda keçirilən Formula 1 yarışlarının təşkilatçılığından iştirak edən könüllülərin və gəncərlərin peşəkarlıq soviyyətinin dəha da artırılması məqsədilə yaradılıb.

Voleybol

Komandamız üçün Sendaya ziyafət təşkil olunub

Yaponiyanın Senday şəhərinin meri tolim-məşq toplantılarında olan və dünya çempionatında iştirak edəcək qadın voleybolçular

lardan ibarət Azərbaycan, İtalya milli komandaları və hor iki ölkənin sofirləri üçün ziyafət təşkil edib.

Ziyafətdə ölkəmizin Yaponiyadakı sofirlərinin müşaviri Forid Talibov və milli komandamızın baş möşçəsi Faiq Qarayev çıxış edib.

Faiq Qarayev bildirib ki, dün-yə çempionatında iştirak etmək böyük uğurdur. Ölkəmizdə idmanaya böyük diqqət, qayıq var və burda olmamışımız da bu diqqətin noticəsidir.

Yüksək təşkilatlılığı görə töşkünü bildirən Forid Talibov deyib: "Dünya çempionatında iştirak etdiyi üçün millimizi və xal-

qımızı töbrik edirəm. Bu, böyük noticədir. Çempionatın başlamasına az vaxt qalıb. Komandamız uğurlar arzu edirəm".

Dünya çempionatı entyabrın 29-da start götürür. Millimiz çempionatda Rusiya, ABŞ, Taiwan, Trinidad və Tobaqo və Koreya Respublikası yığmaları ilə bir qrupda mübarizə aparacaq.

Bölge idmanı



Gənc mədəniyyət işçiləri idman yarışında

Sentyabrın 25-də Qusar rayonunun Olimpiya Mərkəzində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş gənc mədəniyyət işçiləri arasında mini futbol üzrə II Ümumrespublika MEMM kuboku keçirilib.

Yarışın keçirilməsindən əvvəl osasən məqsəd sağlam həyat tarzının təbliği, müxtəlif mədəniyyət mössəsindən tərəfdaşlığı, gənc mədəniyyət işçilərinin fəaliyyətinin stimullaşdırılması, mədəniyyət və idmanın sintezi çörəkvisində yoldaşlıqlı əlaqələrinin formallaşmasından ibarət olub.

Turnirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev və Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev iştirak edib. Matç çörəkvisindən əvvəl Əbülfəs Qarayev gənc mədəniyyət işçiləri

ilə qeyri-formal görüş keçirib. Görüş zamanı nazir gəncərlər İdeya fondunun yaradılmasına görə elektron portal təsəkil edilmiş üçün təşəfər verib. Sonra fikr mübadiləsi aparılıb.

Qeyd edək ki, qeyri-maddi mədəni isrimizin təbliği edilmiş məqsədilə bu defə müxtəlif rəyənlər tomsil edən 8 regional komandanın "Novruz" (Xaçmaz), "Muğam" (Ağdaş, Sabirabad), "Aşiq" (Ağcabədi, Şəki, Lənkəran), "Misqorlik" (Modəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz), "Kamança" (Kürdəmir, Biləsuvar), "Çovqan" (Göncə, İsmayılli), "Xalça" (Şəmkir, Ağstafa), "Tar" (Bərdə, Sumqayıt) adı ilə YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprəsentativ siyahısına daxil olan milli-mədəni irs nümunələri oks etdirilir.

Turniri Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar üzrə nümayəndəsi Davud İbrahimxəliyev keçirib. Gənc mədəniyyət işçiləri idman yarışında



Karate

Bu gün Azərbaycan Milli Karate Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 9-cu "Baku Open" beynəlxalq karate turniri start götürürcək.

Uşaq, yeniyetmələr, gənclər, böyükler və veteranlar arasında keçiriləcək yarışlarda Azərbaycan, Rusiya, İran, Türkiyə, İsvəçə, Qazaxstan, Türkmenistan, Özbəkistan, Fransa, Belarus, Gürcüstan və Ukraynadan yuzlərə idmançı qüvvəsinə sinayacaq.

Həmçinin beynəlxalq turniro bir sıra ölkələrin karate federasiyalarının rohbor və rəsmiləri, o cümlədən keçmiş SSRL-nin tanınmış karateçiləri, aktyorlar və kaskadyorlar da forxi qonaq və yarış iştirakçısı kimi dəvət olunub. Turniri 50-dək milli və beynəlxalq dərəcəli hakim idarə edəcək.

Sentyabrın 28-də fərdi kata və fərdi kumite yarışlarında 6-7, 9-11 və 12-13 yaşlı oğlan və qızlar mübarizə aparacaqlar. Turnirin rosmi açılış mərasimi sentyabrın 29-da saat 17:00-da keçiriləcək.

Turnirin son günündə isə böyükler (kişilər 60, 67, 75, 84 və +84 kq, qadınlar 50, 55, 61, 68 və +68 kq) çəkilişlər və mübarizələr başlayacaqlar. Fərdi kata çıxışlarından sonra fərdi kumite yarışları da olacaq.

"Baku Open" beynəlxalq karate turniri bu gün başlayır

Həmin gün yeniyetmələr, gənclər və veteranlar arasında keçiriləcək, həmçinin kumitedə 14-15 yaşlı yeniyetmə oğlanlar və qızlar qüvvələrinin sinayacaqlar. Tatamiyə, həmçinin 16-17 yaşlı yeniyetmələr çıxacaqlar.

Veteran kişilər və qadınlar arasında da (35-45 və 46-55 yaş qrupu) yarışlar keçiriləcək.

Qeyd edək ki, dünən beş qat dünya və on ikinci Avropa çempionu, dünən tətbiqətçi Rafael Ağayevin beynəlxalq seminarı toşkil olub. Seminarın tətbiqətçiləri və bərəcənləri nümayiş etdirilib. Karatenin yaranmasının 40 illik yubileyinə həsr olunmuş turniro Rusiyannan tanınmış "Boç" döyüş idman növü televizionun çəkiliş qrupu da dəvət olunub.

Polo

Millimizdən ardıcıl qələbə

İtaliyanın Siena şəhərində keçirilən polo üzrə Avropa çempionatının üçüncü turunda Azərbaycan millisi Slovakiya yığması ilə qarşılaşır.

Komandamız növbəti uğura imza ataraq üç oyunluq qəlobo seriyasını davam etdirib.

Azərbaycan yığması rəqibi 11:7 hesabı ilə mögləb edərək yarışın favoritləri arasında yer alıb.

Slovakiya yığması məyus edən yığmamızın heyətində Tərlan Qurbanlıyev və Əli Rzayev xüsusi forqlənlər.

Bu gün keçiriləcək Polo üzrə Avropa çempionatı sentyabrın 30-dək davam edəcək. Keçiriləcək 4 oyundan noticosino osasən on çox xal toplayan komanda finalda digər qrupun qalibi ilə qarşılaşacaq.

millisini
(8:4) mögləb edib.



Şahmat

Gürcüstəndə Ümumdünya Şahmat Olimpiadası davam edir



Gürcüstəndən Batumi şəhərində 43-cü Ümumdünya Şahmat Olimpiadası keçirilir.

Şahmat Olimpiadasında 185 kişi və 151 qadın komandası iştirak edir. Olimpiadada ABŞ, Azərbaycan, Çin, Rusiya, Hindistan, Ukrayna, Fransa, Ermenistan, İngiltərə və İsrail yığma komandaları mübarizə aparır.

Xatırlaqla ki, 1 min futbol yarışı 2016-cı ildə Şamaxı şəhərində keçiriləcək. 42-dən çox rayon yarışçıları edən gəncərlər iştirak etdirəcək. 1-ci yeri tutaraq "MEMM Kuboku"nun qalibi olub.

"Kamanca" komandası ikinci, "Novruz" komandası isə 3-cü yero layiq görüldü. Çempionatın on yaxşı bombardırı "Aşiq" komandasının 3 nömrəli oyunucusu Mürsəl Paşayev seçilib.

Xatırlaqla ki, I min futbol yarışı 2016-cı ildə Şamaxı şəhərində keçiriləcək. 42-dən çox rayon yarışçıları edən gəncərlər iştirak etdirəcək. 1-ci yeri tutaraq "MEMM Kuboku"nun qalibi olub.

"Sabir" (Şəki şəhər və İsmayıllı) regional mədəniyyət və turizm idarələri) və "Xətai" (Masallı və Lənkəran regional mədəniyyət və turizm idarələri) komandaları arasında keçirilən final oyununda "Sabir" komandası 4-1 hesabı ilə qəlobo qazanaraq "MEMM Kuboku"nun qalibi olub.

Olimpiadada artıq üçüncü turun oyunlarına yekun vurulub. Komandamız turu qəlobo ilə başa vurub. Kişilərdən ibarət komandada ölkəmizin idman şorfini Şəhriyar Məmmədyarov, Teymur Rocəbov, Arkadi Naydiç, Rauf Məmmədov və Elçə Səforli qoruyur. Qadınlardan ibarət komandada iso Günay Məmməzdəzadə, Zeynəb Məmmədyarova, Xənim Balacayeva, Gülnar Məmmədova və Ülviiyo Fotoliyeva mübarizə aparır. Komandanın möşqəsi isə Fikrot Səidəyevdir.

Olimpiadada artıq üçüncü turun oyunlarına yekun vurulub. Komandamız turu qəlobo ilə başa vurub. Kişilərdən ibarət komandada ölkəmizin idman şorfini Şəhriyar Məmmədyarov, Teymur Rocəbov, Arkadi Naydiç, Matey Şəbeni, Rauf Məmmədov Yure Şkobereneni, Elçə Səforli iso Boris Markojani mögləb ediblər. Şəhriyar Məmmədyarovun Yure Bərişəkələ görüsü isə heç-heçə başa çatıb.

İngiltərə komandası ilə qarşılaşan qadın şahmatçılarımız rəqiblərinə 3:1 hesabı ilə qalib gəliblər. Zeynəb Məmmədyarova, Xənim Balacayeva və Gülnar Məmmədova oyunlarında qəlobo ilə başa vurub, Günay Məmməzdəzadə iso rəqibinə mögləb olub.

Xatırlaqla ki, Azərbaycanın hor iki komandası indiyədək keçirilən üç turun hamisində qəlobo qazanıb.

Qeyd edək ki, Olimpiada çörəkvisində oktyabrın 3-də FIDE-nin 89-cu Baş Assambleyası da keçiriləcək və federasiyanın yeni prezidenti seçiləcək.

Yarışlarda iso oktyabrın 5-də yekun vurulacaq.

Məlumat üçün qeyd edək ki, Gürcüstən 2014-cü ildə Kanadanın Toronto şəhərində FIDE-nin Baş Assambleyasında 93 səs çoxluğu ilə Conubi Afrika Respublikasının Durban şəhərini (58 səs) üstünlük yarışında 43-cü olimpiadanın Batumidə keçirilməsinə nail olub.

Xatırlaqla ki, 42-ci Ümumdünya Şahmat Olimpiadası Bakıda keçiriləcək və Gürcüstən estafeti Azərbaycandan qəbul edib.

* * *

Ukraynanın paytaxtı Kiyev şəhərində "Avropa idman həftəsi" çörəkvisində şahmat turniri keçiriləcək. Avropa Komissiyasının və Ukraynanın Gənclər və İdman Nazirliyinin birgə dəstəyi ilə keçirilən şahmat turnirində xarici ölkələrin diplomatiq nümayəndələri, nazirliklərinə təmsilcileri, bu ölkənin milli komandasının üzvləri, o cümlədən qrossmeysterlər Yuliya Osmak və Vladimir Balkan iştirak ediblər.

Turnirdə Azərbaycanı sofirların müşəvir Vüsal Süleymanov təmsil edib.

Yarış ukraynalı qrossmeysterlərin qəlobo ilə başa çatıb.

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ FONDU

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı”

İdmanın gündəlik həyatı konkret rejim əsasında qurulmalıdır

“İdman elə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edir, qələbələr qazanırlar və hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar. Müstəqil Azərbaycanın himni çalınır, müstəqil Azərbaycanın bayrağı qaldırılır və müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələrində tanınır. İdman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vassitə yoxdur”. Ümumilli lider Heydər Əliyev həmişə idmanı yüksək qiymətləndirmiş, bu sahənin inkişafını diqqət mərkəzində saxlamışdır.

Sevindirici haldir ki, Ulu Öndör Heydər Əliyevin əsasını qoymuş idman siyasəti bu gün onun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Nəticədə sağlam cəmiyyət formalaşır.

İdmanla məşgül olmaq insanları təkcə fiziki cəhətdən sağlam etmir, həm də onlarda iradə, əzmkarlıq kimi keyfiyyətlər aşılıyır, xarakter formalasdırı. Bu mənada idman və bədən tərbiyəsinin, xüsusilə yeniyetmə və gənclərin həyatındakı rolu danılmazdır. Müşahidələrdən də məlum olur ki, idmanla həvəskar və ya peşəkar şökildə məşgül olan hər bir kəs öz həmyaşıdlarına nisbətən seçilir. Bu forq təkcə zahiri görkəmdə özünü göstərmir. Həm də onlar cəsur, humanist olur, sürtötü düşünür, otrafda baş verənlərə daha cəld reaksiya verirlər.

yev buruncu medala sahib çıxdı. Ü, həmçinin paytaxt birinciliyində on yaxşı nəticəni göstərərək, çıxışını fəxri kürsünün ilk pilləsində başa vurdu. Kadetlərdən isə Elgün Rzayeva paytaxt birinciliyində yalnız finalda möglub

İdmanla yaxından dostluq edənlər eyni zamanda öz vaxtlarını səmərəli keçirir, zərərli vərdişlərdən, tüfeyli həyat tərzindən uzaq dururlar. Yaşlılarının bir çoxlarının internet klublarda, kompüter arxasında keçirdikləri vaxtı onlar idman zallarında səmərəli sərf edirlər. Yəni sadaladıqlarımıza əsasən belə qonaqtə golmək olar ki, idmanla məşğul olan yeniyetmə və gənclər enişli-yoxuşlu həyat yolunda digərlərinə nisbətən daha üstün-dür'lər.

7 ildir fəaliyyət göstərən zalda artıq respublika cəmniyyəti var

İdmanın və bədən tərbiyəsinin yuxarıda qeyd etdiyimiz müsbət keyfiyyətlərini nəzəro alaraq xüsusilə son illər onlارla yeni idman klubları, cəmiyyət və məktəbləri uşaq, yeni-yetmə və gənclərin ixtiyarına verilir. Belə idman ocaqlarından biri də Sabunçu rayonunda yerləşən "Kano" cüdo klubudur. Klubun yaradıcılarından biri olan Mehdi Əhmədovla adı çökilən idman ocağında görüşüb, geniş məlumat aldıq. Müsahibimiz söhbətə "Kano" klubunun varanma tarixindən başladı.

“Mən həm də 8 nömrəli Uşaq-Gonclər İdman Məktəbinin (UGİM) cüdo bölməsinin məşqçisiyəm. Təxminən 7 il əvvəl hazırda 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehti-



vaxtlarda idman komplekslərində trenajor alətləri, hovuz və s. yox idi. Buna baxmayaraq, Nazim Hüscynov çempion ol- du. Niyo? Çünkü həvəslı idi, prinsipiallığı var idi. Yəni bütün təkmübarizlik idman növindrində olduğu kimi, cüdoda da hər şey idman-çinin xarakterindən və məşqçinin təcrübəsin- dən, bacarığından asılıdır. İdmanda ilk ad- dımlarını atan hər yeniyetmə və gənc uzun, enişli-yoxuşlu bir yola başlayır, müəllimi isə ona bələdçilik edir. Digər amillər isə sadəcə köməkçi vasitələrdir”, - deyə həmsöhbəti- miz fikirlərini bildirdi.

İdmanda psixologiya amili çox mühümdür

İdman elə bir sahədir ki, burada psixoloji
durumu daim nəzarətdə saxlamaq lazımdır.
Təcrübələrdən məlum ki, yarış zamanı özü-
nə inanmayan, həmin əro-
fələrdə sarsıntı keçirən,
azarkeş dəstəyi görməyən
idmançı bir çox hallarda
məğlub olur. Bəzən özü
də necə uduzduğunu bil-
mir. Deyir ki, hər şey bir
an içində oldu. Belə məğ-
lubiyyətlər nəticəsində
aylarla, hətta illərlə vaxt
alan fiziki, texniki-taktiki
məşqlər belə söyləmək
mümkünsə, puç olur. Yax-
şı, bəs nə etməli? Mütə-
xəssislər düşünürlər ki,
təkmübarizlik idman növ-
lərində fiziki, texniki-tak-
tiki və psixoloji hazırlıq
paralel inkişaf etdirilməlidir.
Mehdi Əhmədov da
bu fikirdədir. O, deyir ki,



Məşqçi idmançını həm fiziki, həm dəmənəvi cəhətdən gücləndirməlidir

yetirməsini psixoloji cəhətdən düzgün hazırlaşdırın zaman məşqçinin müəllimlik məharəti üzə çıxır. “İdmançı olmaq asandır. Amma hər idmançı müəllim kimi çalışa bilməz. Ola bilsin ki, o, idmançını fiziki cəhətdən çox yaxşı hazırlaşdırınsın, fondləri tam dəqiqiliyi ilə öyrətsin. Lakin bu da hələ ona “məşqçi” demək üçün kifayət deyil. Məşqçi yetirməsini psixoloji cəhətdən də gücləndirməlidir. Bu isə mütləq fərdi yanaşma, səbr və psixologiyaya az da olsa bələdlilik tələb edir. Hətta dünyada “idman psixologiyası” adlanan bir termin də var. Bunlar təsadüfi deyil. Məlumdur ki, idmançı üçün psixoloji hazırlıq fiziki və texniki-taktiki hazırlıq qədər, bəlkə də, onlardan daha çox lazımdır. Əminliklə deyə bilərəm ki, psixoloji hazırlığı yerində olmavan idmançı cülausən zaman on sədə bi-

rübəmə əsasən bir faktı deyim: müyyəd muddətdən sonra, daha doğrusu, məşqçi hissədəndən sonra ki, artıq uşaq cüdonun əlisbərini bilir, bədəni möhkəmlənib, onun sınaq xarakterli yarışlarda iştirak etməsini təklif edir. Bu tipli klubdaxili turnirlərdə iştirak etdikdən sonra o, tədricən Bakı birincilik və çempionatlarında, respublika səviyyəli yarışlarda öz gücünü sınamağa başlayır. Beləliklə, artıq o, həvəskar yox, peşəkar idmançı olur. Şübhəsiz ki, peşəkar olmaq nə qədər yaxşıdır, dörsə, bu işin nə qədər üstün cəhətləri varsa, bir o qədər də çətinlikləri var. Görək məşqçi, daha çox vaxt ayırib, daha iradəli olasan. Rəsmi jimmə hərəkət edəsən. Çətinliklərə sinə girməyi öyrənəsən. Əks halda cüzi nəticələrlə “kifayətlənməli olacaqsan” - deyə həmsəhəbətimiz əlavə etdi.

“Sağlam kadın bir ailənin sağlam yetişməsi deməkdir”

dəfi yoxdur...Ancaq yenə də məşqçi bunların hər biri ilə maraqlanmalı, ona dəstək olmalıdır. Məşqçi o kəsdir ki, saatlarla tatami üzərində diziüstü oturub, yetirməsini dinləsin və bir böyük kimi məsləhət versin, düz yol göstərsin. Bu mənada bizim üstünlüyüümüz var. Belə ki, qəsəbədəki uşaqların, valideynlərin, demək olar ki, böyük əksəriyyətini tanıyırıq. Onlar da bizə bələddirlər. Bu səbəbdəndir ki, uşaqlar məşqə təzə-təzə başlayanda çox az hallarda həyəcanlanır, narahatlıq keçirirlər. Bu, çox yaxşı haldır. Onu da deməliyəm ki, bəzən psixoloji cəhətdən köməyə ehtiyacı olan idmançıları məşq olmadığı vaxtlarda zala çağırırıq. Onlarla bir dost kimi fərdi söhbətlər edirik. Əgər üç idmançı olursa, onlardan biri ilə mən, biri ilə Vüsal müəllim, biri ilə də köməkçim Sarvan müəllim danışır. Müşahidələr göstərir ki, bu cür söhbətlər öz müsbət nəticəsini verir. Əlimizdən gəldiyi qədər yetirmələrimizə dəstək olmağa hazırlıq. Əsas odur ki, onlar sağlam böyüşünlər və bacardıqları qədər yarışlarda bizi sevindirsin-lər", - deyə müsahibimiz bildirdi.

Bəzən valideynlər bir müddətdən sonra öz övladlarının idmanla məşqul olmasına qarşı çıxırlar. Səbəb kimi isə onların dörsələndən yayınma ehtimalı göstərilir. "Kano" klubunun məşqçisi ilə söhbət zamanı məlum odu ki, o da öz məşqçilik karyerasında bir neçə dəfə bu halla rastlaşmış. "Heç vaxt valideynlərin işlərinə qarışmamışam. Buna had qım da yoxdur. Ancaq təcrübəmə əsasən də yə bilərəm ki, övladını məşqə yazdırın atanalar o, bərkiyəndən, yarışlarda çıxış etməyə başlayandan sonra uşağını məşqlərdən uzaqlaşdırır. Bir neçə dəfə bu kimi hallarla rastlaşmışam və çox möyus olmuşam. Həşeydən əvvəl uşağa görə heyfslənmişəm. Axı o, adı bir klub birinciliyində noticə qazanmaq üçün aylarla məşq edib, tər töküb. Valideynlərin niyə sonradan uşaqlarının məşqlərdən uzaqlaşdırduğunu dəqiqlik bilmirəm. Səbəblər müxtəlif də ola bilər. Ancaq, yəqin ki, onlar uşaqlarının böyük idmanın yolunu tutaraq məktəbi, dörsələri yaddan çıxarmalıdır. Amma gündə maksimum 2 saatı məşqlər

**“Hər şey həvəsdən,
istəkdən, məqsəddən
haslavır”**

İdman sağlamlıq, gümraklıq mənbəyidir. Yəni idmanla möşğul olan yeniyetmə və gənclər sağlam həyat törzi keçirir, zərərlili vərdişlərdən uzaq olur. Bununla yanaşı onların eksoriyyəti həm də gələcəkdə yarışlarda iştirak edir, bacarıqlı idmançılar, beynəlxalq oyunlarda iştirak etməyiləndən əvvəl və dələğ

landırıb, himnini söslendirən atletlər kimi yetişirlər. Maraqlıdır ki, valideynlər Sabunçuoğluların qəsəbəsində yerləşən bu zala öz övladlarını daha çox nə məqsədə gətirirlər? Onlar övladlarını həvəskar şəkildə idmanla məşğıl olaraq sadəcə sağlam olmasına, yoxsa peşəkar, titullu cüdoçu olmasını arzulayırlar. Bəzən barədə danişan məşqçi vurğuladı ki, bəzi həllarda idmançılar özləri belə necə, nə vaxt çempion olduqlarını başa düşmürələr. Bu, onlara möcüzə kimi gəlir. “Əlbəttə, valideynlərin əksəriyyəti istəyirlər ki, övladları sağlam gümrah, güclü olsunlar. Bu məqsədə də onları müəyyən yaşdan sonra müxtəlif idman növlərinə, o cümlədən cüdoya yazdırırla. Bu, çox yaxşı haldır. Həmin vaxt ata-anaların uşaqlarının nə zamansa çempion ola biləcəyi heç ağıllarına da gətirmirlər. Lakin təcəssüm

hər insan bacarmır. Professional idmançı olmağın çətinliklərindən danişan müsahibimizin fikrincə, idmançı ilk növbədə özü-özünə qalib gəlməyi bacarmalıdır. “Bayaq da dediyim kimi, idmançının gündəlik həyatı konkret rejim əsasında qurulmalıdır. O, yeməyinə, qidalanmasına fikir verməli, çəkisini nəzarət etməlidir. Bəzi vərdişlər var ki, idmançı birmənali şəkildə onlardan da uzaq olmalıdır. Asudə vaxtını səmərəli, daha çox isə istirahətlə keçirməlidir. İdmançı müntəzəm olaraq xarici ölkələrdə yarışlarda, təlim-məşq toplantılarında iştirak edir. Bu zaman o, çətin olsa da, valideynlərindən, əzizlərindən uzaq qalmağı bacarmalı, ancaq yarış, qələbə haqqında düşünməlidir. İdmançıya xas bu cür keyfiyyətlər coxdur. Hansı ki, onların hər biri yeniyetmə və gənclərdə iradənin, xarakterin yaranmasına götərib çıxarır. Xarakter isə onları idmançı kimi formalaşdırır. İdmanla məşğul olmaq hələ idmançı olmaq deyil.” - dəyə “Kano” klubun məşqçisi söylədi.

ladlarının idmanla, xüsusilə təkmübarizlik idman növləri ilə məşgül olmasını istəmir, buna öz mənfi münasibətlərini bildirirlər. Onlar belə hesab edirlər ki, idman zərif cins nümayəndələrini kobudlaşdırır. Mehdi müəllim isə bu fikirlə razi deyil. Təcrübəli məşqçi düşünür ki, idmanla məşgül olmaq oğlanlar qədər qızlar üçün də vacibdir. "Doğrudur, nədənsə əksər valideynlər düşünürlər ki, idman qızlara uyğun sahə deyil. Bu fikirlə heç cür razılaşa bilmirəm. Onlar dünya, Avropa mükafatçısı, beynəlxalq turnirlərin qalibləri olmaya da bilərlər. Lakin özünü müdafiə və sağlamlıq üçün idmanla məşgül olmaq şortdır. İdman sağlamlıqdır. Sağlam bir qadın isə bir ailənin sağlam yetişməsi deməkdir. Həm də ki, bir çox idman növlərində, o cümlədən də cüdoda bizim Zülfüyyə Hüseynova, Kifayət Qasımovaya, Ramilə Yusubovaya, Aişə Qurbanlı kimi dünyada öz sözünü demiş idmançılarımız var. Niyə də onların davamçıları yetişməsin?", - deyə məşqçi cevəd etdi.

Söhbətimizin sonunda Mehdi müəllim valideynlərə müraciət edərək, onlara öz övladlarını hər hansı idman bölməsinə yazdırmağı tövsiyə etdi. O, idmanın faydaları haqqında danışan zaman bildirdi ki, idmanla məşğul olanlar bütün parametrlərdə öz həm yaşıdlarından üstün olurlar: "İlk növbədə idmanla məşğul olanlar həm fiziki, həm də mənəvi cəhətdən sağlam olurlar. Onlar mütləq şəkildə qarşılardakı insana hörmətlə yanaşır, böyük-kicik yeri bilirlər. Birmənali şəkildə problemlərdən qaçmağa çalışırlar. Əlbəttə, problemlərlə mübarizə aparmaqdansa, onlara ümumiyyətlə rast gəlməmək daha yaxşıdır. Bundan başqa gündəlik qrafikləri, həyat tərzləri də normal qurulur. Səhor tezdən məşq etdikdən sonra evə gəlib yaxşı istirahət edir və axşam yenidən zala gəlirlər. Daha vaxtlarını səmərəsiz keçirmir, zərərlü vörüşlərə baş qosmular. Çünkü buna vaxtları da, enerjiləri də, həvəsləri də olmur. Bundan gözəl nə ola bilər ki? Odur ki, valideynlərə demək istəyirəm ki, əgər uşaqlarını hərtərəfli inkişaf etdirmək istəyirlərsə, mütləq onları hansı idman nüvübü vəzənlərinə."

hansısa idman növünə yazdırılsınlar.” Göründüyü kimi, idman yeniyetmə və gənclərin fiziki və mənəcə inkişafında çox mühüm rol oynayır. Ölkəmizdə istənilən idman növü ilə məşğul olmaq üçün hər cür şərait var. Komplekslər, idman məktəbləri, cəmiyyətlər gənc nəslin üzünə açıqdır. Məhz sağlam və uğurlu gələcək naminə həmin idman ocaqlarına üz tutmaq lazımdır. Unutma-yaq ki, insanların əksəriyyətinin idmanla məşğul olması təkcə onların yox, həm də cəmiyyətin təkcə onların yox.

KUNST UND KULTUR

*Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondu*

F U T B O L



"Qarabağ" özünü "Neftçi"yə çatdırıdı

Sentyabrin 26-da Topaz Premyer Liqanın 1-ci turundan toxiro salmış oyunu keçirilib.

Ölkemizi Avropa Liqasında tomsil edən "Qarabağ" öz meydanda qalib gəlmişdir.

nında "Ziro"ni qəbul edib və 3:2 hesabı ilə qalib gəlib.

Bu qoləbo ilə xalim 13-o çatdırıran Ağdam klubu vurulan və buraxılan qolların nisbetinə görə "Neftçi"ni qabaqlayaraq liderliyə yüksəlib.

26 sentyabr (çərşənbə)

20:00. "Qarabağ" - "Ziro" - 3:2

Qollar: Filip Ozobić, 28-pen (1:0), İnnosent Emeqara, 48 (2:0), Mirsahib Abbasov, 56 (2:1), 82 (2:2), İnnosent Emeqara, 85 (3:2)

Hakimlər: Ramil Diniyev, Vüqar Bayramov, Azor Əsgorov, Xəlil Xəzilov

Stadion: "Azersun Arena"

Yığmamızın oyunlarının vaxtı açıqlandı



17 yaşadək futbolçularından ibarət komandalardan arasında Avropa çempionatının ilkincini seçmə mərhələsində çıxış edəcək Azərbaycan yığmasının oyunlarının başlama vaxtı açıqlanıb. 8-ci qrupda yer alan millimizin oyunlarının toqvimi aşağıdakı kimidir:

23 oktyabr

Azərbaycan - Norveç

"Roza Haxhiu" stadionu. Saat 14:00

26 oktyabr

Cəxiya - Azərbaycan

"Roza Haxhiu" stadionu. Saat 14:00

29 oktyabr

Albaniya - Azərbaycan
Elbasan Arena. Saat 17:00

2 məşqçimiz ən yaxşıların reytinqində neçəncidir?

Dünyanın on yaxşı məşqçilərinin yeni reytinq sıyahısı açıqlanıb.

"World Coach Ranking" sayının yaydığı xəbəroğlu, siyahıda Azərbaycandan olan 2 məşqçi - Qurban Qurbanovla Roberto Bordinin adı yer almışdır.

İki mütexxis arasında on yaxşı notico "Neftçi"nin baş məşqçisinə möxsusdur. 7 pillə iroliləyin italyalı məşqçi 1116 xalla 447-ci sıradə qərarlaşdır. Ehtiyatunda 1077 xali olan millimizin və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov isə 461-cidir. O, öton siyahı ilə müqayisədə 8 pillə iroliləyib.

Qeyd edək ki, siyahıda "Barselona"nın baş məşqçisi Ernesto Valverde başlıqçıdır. "Real"ın sabiq baş məşqçisi Zinoddin Zidan 2-ci, "Atletiko"nun çalışdırıcısı Diego Simeone isə 3-cüdür.

Avro-2024: ev sahibi Almaniya oldu

Dünən 2024-cü ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi edəcək ölkənin adı müəyyən olub.

(Azərbaycan), Kopenhagen (Danimarka), Dublin (İrlandiya), Münhen (Almaniya), Budapeşt (Macaristan), Roma (İtaliya), Amsterdam (Hollanda), Buxarest (Rumınıya), Sankt-Peterburq (Rusiya), Olazko (Şotlaniya), Bilbao (İspaniya), Brüssel (Belçika) və London (İngiltərə) şəhərlərində keçiriləcək. Bakı Olimpiya Stadionunda A qrupunun 3 oyunu ilə yanaşı, 1/4 final mərhələsinin oyunları Bakı vaxtı ilə saat 16:45-dən sonra toşkil olunacaq brifinqdən etibarət olaraq 1077 xali olan millimizin və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov isə 461-cidir. O, öton siyahı ilə müqayisədə 8 pillə iroliləyib.

Qeyd edək ki, Avro-2020-nin final mərhələsinin oyunları Bakı vaxtı ilə saat 16:45-dən sonra toşkil olunacaq brifinqdən etibarət olaraq 1077 xali olan millimizin və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov isə 461-cidir. O, öton siyahı ilə müqayisədə 8 pillə iroliləyib.

Zlatan - 500-cü qolu vuran futbolçu - "Qolların Tanrı"sı

"Los-Anceles Qalaksi" öton həftə karyerasında 500-cü qolunu vuran Zlatan İbrahimoviç jest edib. ABŞ klubu isveçli həkimcuya "Qolların Tanrı"sı loqobunu verib. Hətta MLS təmsilçisi həftəsonu çempionatda "Vankuver" ilə keçiriləcək oyunun afişasına 36 yaşlı futbolçunun film qohromanı Tor obrazında şəklini vurub. Həmin plakatlar matçı izləmək üçün stadiona göləcək ilk 10 min azarkeşə toqdim olunacaq. Qeyd edək ki, İbrahimoviç Kristianu Ronaldo və Lionel Messidən sonra 500 qol sədidi adlayan 3-cü futbolçudur.

Reytinqdə mövqə dəyişmədi

Avropa Liqasının qrup mərhələsinin ilk turunun oyunlarından sonra UEFA reytinqi açıqlanıb. Oynamış olan matçlardan sonra Azərbaycanın mövqeyi dəyişməz qalıb. 18.500 xali olan ölkəmiz 26-ci sıradə qərarlaşdırıb. Avroliqada mübarizə aparan "Qarabağ", "Sportin" o ududuğu üçün xal cəhətində dəyişiklik olmayıb.

Qeyd edək ki, Azərbaycan 1 pillə irolidən 18.625 xali var.

"Ronaldo bir gün həmişəlik "Real"a qayıdacaq"

Madrid "Real"ının prezidenti Florentino Peres FİFA-nın ilin on yaxşılardan secdiyi "The Best" tödbirdində Kristianu Ronaldo barədə açıqlama verib.

Klub rohbəri açıqlamasında "Real"ın Ronaldonun evi olduğunu bildirib. O, fikirlərini olavaş edib: "Ronaldo bütün "Real" azarkeşlərinin qolbindəndir. Mükafatlandırma mərasimində gələcək, onu qucaqlayacaqdır. Ronaldo bir gün həmişəlik "Real"a qayıdacaq".

Qeyd edək ki, portugaliyalı futbolçu yay fasılınsıdə İtaliyanın "Juventus" klubuna transfer olunub.

FİFA-nın "The Best" mükafatının qalibi açıqlanıb

Sentyabr 24-də İngiltəronın paytaxtı Londonda FIFA-nın "The Best" mükafatının qalibi açıqlanıb.

Tədbirdə, əvvəlcə, 2018-ci ilin on yaxşı qolunun müəllifi müəyyənləşib. Bu, İngiltəronun "Liverpul" klubunun futbolçusu Mohomməd Salahdır. Misirli yarımmüdafiəçi "Everton"la matçda vurdugu qola görə mükafatlandırılıb.

Daha sonra on yaxşı baş məşqçinin adı məlum olub. Bu, Fransa milli komandasına rəhbərlik edən Didye Deşamdir. Deşamın rəhbərliyi altındada yığma dünya çempionu olub. O, İspaniya Madrid "Real"ın Çempionlar Liqasını qazandırmış Zinoddin Zidani və Xorvatıya yığmasının dünya çempionatında finala çıxmış Zlatko Dalıcı üstölyib.

Növbəti nominasiya "on yaxşı qapıcı" olub. Bu nominasiyada Belçika yığmasının və hazırda İspaniya Mad-



Xorvatiyalı futbolcu
"yaxşiların yaxşısı" oldu



© Real Madrid

rid "Real"ının heyətində çıxış edən Tibo Kurta seçilib. O, Fransa millisinin və İngiltəronın "Tottenham" klubunun qapıcısı Ugo Lloris, eləcə, "Lester"in və Danimarka yığmasının qapıcısı Kasper Şmeyxeli qəbəlayıb.

Qadınlardan ibarət komandalarda arasında on yaxşı baş məşqçi nominasiyasi Reynal Pedros forqlonib. O, Fransa "Lion"una Çempionlar Liqasını qazandırdı. Pedros Yaponiya millisindəki həmkarı Asako Takakura və Almaniya yığmasına rəhbərlik edən Sarina Viqmandan üstün olub.

On yaxşı fanat nominasiyasi



Bu barədə Avropa Klublar Assosiasiyasının və "Juventus"ın prezidenti Andrea Anyelli məlumat verib.

FİFA DÇ-2022-nin final mərhələsinin qrup mərhələsinin oyunlarında penaltı seriyası tövbi edə bilər.

Bu, qrup mərhələsinin son oyununda baş verə bilər. Mundialda iştirak etdiklərə millillərin sayı 32-dən 48-ə artırılacaq. Bu halda, komandalar hərəsində 3 yığma olmaqla 16 qrup böülüncək. Pley-off-a 1-ci və 2-ci yero çıxmış komandalar yüksələcək. Pley-off-a yüksəlmək üçün iki komanda öz aralarında heç-heçə edəcəyi tövdir. Oluva vaxt olmadan penalltlar seriyasının tövbi gözlənilir. Penalltlar seriyasında qalıb 2 xal, mögəlub komanda isə 1 xal olda edəcək.

Qeyd edək ki, DÇ-2022 21 noyabr - 18 dekabr tarixlərində Qətərədə keçiriləcək.

Qeyd edək ki, Avropada üçüncü klub turnirinin 2021/22 mövsümündən başlanmasına gözlənilir. Möhəm həmin mövsümündən 3-ü Parisdə keçiriləcək.

Qeyd edək ki, "France Football"ın təsis etdiyi "Qızıl top" mükafatı bundan əvvəl tokco hor il Avropada on yaxşı şəhərdən kişi futbolçuya tövdim olunurdu.

Bu barədə UEFA İcrayıyyo Komitəsinin dünən Nyonda keçirilən iclasında qarar qobul olunub. Qarara osason, 2019/20 mövsümü Çempionlar Liqasının pley-off mərhələsindən başlayaraq, VAR sistemindən istifadə olunacaq.

Bundan başqa, golon il İstanbulda keçiriləcək UEFA Superkubok oyununda

da yeni texnologiya tövbi olunacaq. Avropa Liqasında bu sisteme 2020/21 mövsümündən keçiləcək. Bundan başqa, AÇ-2020-nin final mərhələsindən VAR sistemi olacaq. UEFA Millətlər Liqasında isə videotokrar 2021-ci ildən istifadə edilməyə başlayacaq.

VAR bu dəfə Çempionlar Liqasında

UEFA-nın bayrağı altında keçirilən yanışlarda videotokrar (VAR) sistemi növbəti - 2019-2020 mövsümündən etibarən tövbi olunacaq.

Bu barədə UEFA İcrayıyyo Komitəsinin dünən Nyonda keçirilən iclasında qarar qobul olunub. Qarara osason, 2019/20 mövsümü Çempionlar Liqasının pley-off mərhələsindən başlayaraq, VAR sistemindən istifadə olunacaq. Bundan başqa, golon il İstanbulda keçiriləcək UEFA Superkubok oyununda da yeni texnologiya tövbi olunacaq. Avropa Liqasında bu sisteme 2020/21 mövsümündən keçiləcək. Bundan başqa, AÇ-2020-nin final mərhələsindən VAR sistemi olacaq. UEFA Millətlər Liqasında isə videotokrar 2021-ci ildən istifadə edilməyə başlayacaq.



Sebastyan Fettel psixoloqa inanmir

"Ferrari"nin pilotu Sebastyan Fettel öton mövsum uğursuz çıxısına görə idman psixoloquna müraciət etməyin ohomiyətsiz olduğunu deyib.

"Əlbəttə, tozyiq var. Amma bunun çox hissəsinə özüm yaradıram. Qabiliyyətlə olsadım bilərək istədiyin möşədə çatmayanda insan özündən nəzəri olur."

Idman psixoloquna müraciət edim? Məraqlı ideyadır, lakin elə bir adam tanımırıam ki, bu vəziyyətdə kömək edə bilər. Stress anında müvəzətinə saxlamaq lazımdır, vəssalam.

Böyük vaxtlarında "Formula-1"don da hər çox futbol haqqında yazılar oxuyuram və haqqında söylənilən təntənidə fikirlər mono golib çatır. Bu da moni sevindirir. Monini devizim belədir: "Şəhərin inandırıldığı kimi o qədər yaxşı deyilən, amma başqalarının hesab etdiyi kimi pis deyilən", - deyə möşər pilot bildirib.

Serena Uilyams 37 yaşını qeyd etdi

Dünya şöhrəti tennisçi, ABŞ idmançısı Serena Uilyams 37 yaşını qeyd edib. 1995-ci ildən peşəkar idmanla möşəl olan Serena Uilyams "Böyük dəbilqə" turnirinin 23 dofa qalibi olub ki, bu da tennis üzrə yeni əsrin rekordu hesab olunur.

ABŞ idmançısı karyerası ərzində 72 dofa (reytinginə görə 5-ci göstərici) fordi yarınlarda qalib olub və 319 həftə dünya reytinginin zirvəsində qalmağı bacarıb.

Serena Uilyams "Böyük dəbilqə" turnirlərində keçirdiyi yarışların (23-fordi, 14-cüt, 2-qarışq) sayına görə bütün müasir roqiblərini qabaqlayır və tennis tarixində 3-cü yeri tutur. O həm do iki əsrə 10 "Dəbilqə" turnirini udan yeganə idmançıdır.



Beynəlxalq Qadın Tennis Assosiasiyanın (WTA) yekun turnirində 5 dofa qalib olan Serena, həm do 4 qat Olimpiya (3 dofa cütlükdo, 1 dofa fordi) çempionudur. Cütlüklerin yanında o, bacısı Venus Uilyamsla yarışır. Yarışlardan 90 milyon qazanan Serena Uilyams 2016-ci ildə "Forbes" jurnalı torofindən ilk dofa plançın on çox qazanan qadın idmançısı elan edilib. 2017-ci ildə isə ABŞ tennisçisi homin jurnalın tortib etdiyi on çox gəlir qazanan idmançıların siyahısında yeganə qadın idmançı olub.

Deyvis kuboku bu il yeni formatda keçirilir

Böyük Briyanıya və Argentina tennis üzrə Deyvis-2019 Kubokunda iştirak etmək üçün wild-kart əldə ediblər. Qeyd edək ki, bu yarı ilə dofa yeni formatda keçiriləcək.

Müsümün sonunda 18 komanda mübarizo aparacaq. Həmin komandalar yarıfinalçılardır - Xorvatiya, Fransa, İspaniya, ABŞ və tosnifat yarışlarının 12 qalibi, eləcə də, wild-kart sahibləridir.

Dünən Londonda yeni turnirin püşkatması keçirilib.

Basketbolçunun transferinə səbab intizamsızlıq oldu

"Sports Network" noşrının yazdıǵına görə, "Mayami" komandası oyuncusu Dion Ueytersi transfer etməyi planlaşdırır.

Dion Ueyters komandanın nizam-intizam qaydalarını pozduğunu rəhbərliyin gözündən düşüb.

Klub onun əvəzini komandaya "Minnesota"dan Cimmi Batleri götürməyə qərar verib.



İtaliya futbolunun ofsanəsi, "Roma" klubunun texniki direktoru Francesco Totti İtaliyada həbsxanaların birində başına golən məraqlı hadisəni dənişib.



31 yaşlı boksçu saxlanıldı

ABŞ-in boks üzrə orta çökido keçmiş dünya çempionu Viktor Ortiz Kaliforniya əyalətində polis torofindən saxlanılıb.

31 yaşlı idmançı tacavüz və zorakılıqla ittihəm edilir. Polis zorərçəkondan şikayət orızosu daxil olduqdan sonra Viktor Ortiz saxlayıb. Dolillor əsasında boksçunun həbs olunması üçün qorar verilib. Viktor Ortiz bundan əvvəl sorxış halda avtomobil idarəetmə, adam döymə kimi qayda pozuntularına görə saxlanılıb.

Qeyd edək ki, 31 yaşlı boksçunun sentyabrın 30-da Con Molina ilə döyüşü olacaq.

"Uembli" stadionu satılır?

İngiltərə Futbol Assosiasiyanı Londonda yerləşən "Uembli" stadionunun 600 milyon funt-sterlinqo (788 milyon dollar) satılmasına icazə verib. Stadion "Fulhem" futbol klubunun sahibi Şahid Xan satın alıb.

Xarici mətbuatın yazdığını görə, Şahid Xan stadionu hələ bù ilin aprelindən satın almaq istəso də, razılılaşma bugündə əldə olunub. Lakin səvdəloşə ilə bağlı yekun qərar İngiltərə Futbol Assosiasiyanın komissiyası torofindən verilməlidir.

Səvdəloşə bozı məhdudiyyətlərə baş tuta bilər. Belə ki, sponsorlardan heç kim stadionun adının deyişdirilməsi və ya mövcud olan brendə olavolor edilmiş kimi hüquq malik olmayıcaq. Həmçinin Şahid Xan öz öhdəliklərini lazımi qaydada icra etməsə, assosiasiyanın stadionu geri almaq hüququnu özündə saxlayacaq.

Biznesmen stadiondan sahibi olduğu "Jacksonville Jaguars" (Amerika Milli Futbol Liqası) komandasının oyuncuları üçün istifadə etmək niyyətiindədir.

Tottiyə görə sərbəst qalmaq istəmədi

Veteran futbolçunun sözlərini görə, həbsxanaya ziyarət etməmişdən əvvəl məhkumlardan biri cozaşını çökiş başa vurşa da, Totti ilə görüşmək üçün olavaş bir həftədən həbsxanada qalmağa qərar verib.

"Həbsxanaya ziyarət etdik və orada imza paylaşılmış üçün bizə bir masa verdilər. Gözotçilərin və dusaqların sosyəsindən qulaq tutulurdu. İnsanların arasında bir məhkum diqqətimi cəlb etdi. O, mənə yaxınlaşmaq və şəkil çəkdirmək üçün çox soy soy gösterirdi. Onunla maraqlananda öy-

rəndim ki, bir həftə bundan əvvəl toxılıyo olunsa da, monim golociyimi biləndə həbsxanada daha 7 gün olavaş qalmaq üçün rəhbərlikdən izn alıb. "Məni gəndərəniz, bura qayıtməq üçün cinayət törətməli olacağam", - deyən dəstəğin sözləri rəhbərliyə başqa yol buraxmayıb", - deyə Totti bildirib.

Məlumat üçün bildirək ki, karyerası orzində yalnız "Roma"-da çıxış edən 41 yaşlı Fransız Francesco Totti iştirak etdiyi 785 qarşılığında 307 qol vurub, 128 məhsuldar örürmə edib.

Sabiq dünya çempionu azadlığa çıxdı

Xarici mətbuatın yazdığını görə, səhbot peşəkar boks üzrə sabiq dünya çempionu, argentina Xorxe Barriosdan gedir. Boksçu 2010-cu ildə baş verən hadisə ilə bağlı həbs edilib. Avtomobil qəzası noticəsində 22 yaşlı hamilo qadının ölümüne səbəb olan idmançı, hadisə yerindən qaçıb. Sonradan yaxalanan Barrios tozmat öðöyərək azadlığı çıxb. Lakin 2014-cü ildə həqqundə yenidən cinayət işi açılan boksçu 3 illik həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, "Kaftar" ləqəbli idmançı bundan əvvəl kikboksinq üzrə dünya çempionu Xorxe Kaliyo yəşəndə münaqişəyə görə polis torofindən saxlanılmışdır.

